



## ƏLİ RZA XƏLƏFLİ

### RUHUMUZUN BULAĞI

Həmzə bulağının tarixçəsi var,  
Danışsam göy yanar, sular dayanar.

Mir Həmzə Əfəndi Seyid Nigarı -  
Haqqı aşiq olan - haqqın nigarı.

Deyərdin ki, Tanrı dürdən döndərib,  
İşləndən gəndərib - nurdan gəndərib.

Tanrıının seçdiyi ocaq, piriyydi,  
Müşküla düşənin ümidi yeridi.

Sözə, məsləhətə gələr adamlar,  
Axırda sevinib, gülər adamlar.

Həyatdan üzülüb bezmiş bir dəstə  
Ümidlə üz tutur Şeyxə ahəstə.

Bir aqsaqqal kişi qabağa durur  
Hörəmtə baş əyib, boynunu burur.

Mir Həmzə Əfəndi gülər bir üzlə:  
Buyurun, - söyləyir səmimi sözlə.

Gələnlər adından danışr qoca  
Müşgülər dağ boyda, ucadan uca.

Bizim dərdimizi çəkib əyən yox,  
Nə bir yol göstərən, çarə deyən yox.

Açıldı yarası ağır dərdlərin,  
Bu zalim dərdlərin, fağır dərdlərin.

Danışr hər adam baxtdan gileyli  
Bir sözə, zamandan, vaxtdan gileyli,

Hərənin ağzından bir avaz gəlir,  
Bütün avazlara bir əvəz gəlir.

Bizdən Allah bezib, biz də ki, ahdan,  
Bilmirik biz necə çıxaq günahdan.

Dedilər bin yandı, bərəkət itdi,  
Bütün zəhmətlər də hədərə getdi.

Yağış yağmır göydən, ot bitmir yerdən,  
Bir ümidi də yoxdur, gələn səhərdən.

Bulaqlar qurudu, dəhnələr uçdu,  
Quşlar yuvasını tərk edib uçdu.

Yanıb xəzel olub, saralıb bağlar,  
Bozardıb üzünü çıçəkli dağlar.

Cayıların yatağı quruyub qalıb,  
Dəyirmanın pəri çürüyüb qalıb.

Böyükün sözüne baxmir kiçiklər  
İtin qabağınca hürür küçükler.

Xətir-hörəmt çoxdan qalıxb aradan,  
Döndərib üzünü bızdən Yaradan.

Bilmirik haradan gəldi bu bəla,  
Gəldi üzümüze güldü bu bəla.

Qıṣası, dilimiz gödəkdən gödek,  
Bəlkə, biz koc edək, bu yerden gedək.

Dinledikcə Şeyxin halı qarışdı,  
Qaşlar düyünt tutdu, alın qırışdı.

Dinmedi, bir xeyli xəyala daldı,  
Sanki gözlərində dünya qaraldı.

# HƏQİQƏTSƏN, ƏFSANƏSƏN...

Arada lal sükut... kimsədən səs yox,  
Sükutu pozmağa cürətli kəs yox.

Handan-hana Şeyxin özü dilləndi,  
Hər sözdə mənalar açdı, gülləndi.

Dedi: - ümid sizi çoxdan tərk edib,  
İnam üz döndərib, dəyanət gedib.

Sizin ruhunuzun bulağı susuz,  
Qəlbiniz də qalıb işıqsız, odsuz.

Bir ovuc torpaqdi, bir udum nofus,  
Can quşu uçmağa açılar qəfəs.

Haqqıdır yaşamaq insanın, sözsüz,  
Gərək yaşamasın ocaqsız-közsüz.

Ruhunuzda ocaq, sözünüzdə od,  
Torpaqda, havada, közünüzdə od.

Ocağınız olsa suyunuz gələr,  
Nəşliniz sevinər, soyunuz gülər.

Məndən demək qalar, sizdən öyrənmək,  
Ocaqdan öyrənmək, közdən öyrənmək.

Hər cür əyləncəyə rəvac verməyin,  
Ədəbdən-ərkəndən üz çevirməyin.

Əylənmək insani ruhundan sökər,  
Daxildən yox edər, varlığı çökər.

Həyat bir dənizdir, son ucu sahil  
Öyrənen aqıldı, əylənen cahil.

İşığınız olsun, odunuz olsun,  
Təpinacaq yeri adınız olsun.

Ocaqdan nur gəlsin, addan şorəf-şan,  
İnsanlıq adına budur yaraşan.

Bir sözə, bir olsa diləkləriniz,  
Bir ahənglə vurur ürəkləriniz.

Birliyiniz olsa, arxalar qazalar,  
Çətin kitabımız asan yazılar.

O zaman açılar bulağın gözü,  
Yuyular gözlərdən basırot tozu.

Bulaqlar qaynayar, çaylar çağlayar,  
Dostun üzü gülər, düşmən ağlayar.

Tanrı oğul verər qismətinizə  
Qızlar pərdə tutar ismətinizə.

Yolunuz açılar, gününüz doğar,  
Göydən halal ruzi, bərəkət yağar.

Mir Həmzə Əfəndi simuzər səpər,  
Fəhmi olan kimsə gözüñə təpər.

Yığar kələmə-kolmə Şeyxin sözünü,  
Sönməyə qoymasın idrak gözüñü.

Nəzərindən zərrər yayınmaz onun,  
Təmkinlə gözləyir bu işin sonun.

Axır ki, dilləndi, Mir Həmzə dedi,  
Sözləri aramla düzdü söylədi:

- Gedliniz yanımı bir çare üçün,  
Biz çarə verərik biçarə üçün.

Sizin canınız sağ, başınız sağdır,  
Sağ adam əyilməz, yenilməz dağdır.

Bir parça torpağı ekib-biçənəziz,  
Halalı haramdan - bəsdir... seçsəniz.

Buradan dağ döşü qalxın yuxarı,  
Necədi Hərtizin axar-baxarı?

Bozluğu, daşlığı sizi üzməsin,  
Şübheniz at üstü qaçıb gəzməsin.

O dağın döşündən bir bulaq çıxar,  
Qaynayar, kəsilməz, çağlayıb axar.

Ruhunuz sevinor, qəlbiniz gülər,  
Niyyət hasıl olsa dağ, dəniz gülər.

Adamlar döyüdü... nə su, nə bulaq?  
O dağda damlaşan, nəmdən yox soraq.

Şix da sözlərinə davam elədi,  
Sanki qaranlığa işiq ələdi:

- On yaxşı dərməndir həqiqət yeno  
İnam süfrəsindən şübhə yeyənə.

Təmkinlə, aramla söylədi bir-bir  
Dedi: "qəlbiniz şübhələr didir".

Aqillər gözləyər zamanı, vaxtı,  
Tələsmək bağlayar taleyi, baxtı.

Ariflik bulağı - inam, etibar...  
İnam toxum əkor, şübhə dağdır.

O bulaq çağlayıb gözleyir sizi,  
İndi ziyanat gedin Hərtizi.

Yenə bir məsləhət söyləyim sizə,  
Əvvəlcə su verin gözlərinizə.

Sonra da ruhunuz çımsın, durulsun.  
Nəfsin ayağına qandal vurulsun.

Baxın, bu dünyadan qeylü-qalına,  
Aldanmaz ariflər onun alına.

Özgənin malına tamah salmayın,  
Xeyirdən qaçmayın, şərdən olmayın.

Qəlbinizdə şübhə olmasa əgər,  
İnam ruhunuzdan göyə yol çökər.

Gedin, arzunuzca diləyə yetin,  
O yerde təzədən göyərin, bitin.

Xəyallar, istəklər uçu o yero,  
Gördülər qıpqaru o dağ, o dərə.

Boyunlar büküldü, gözler dirəndi,  
Ayaqlar getmədi, izlər dirəndi.

Baxdilar, baxdilar... Şeyxin üzünə,  
Kimsə söz demədi onun sözünə.

Seyxin nəzərləri daşdan keçirdi,  
Qaralar içindən ağı seçirdi.

Gördü ki, kimsədə bir inam yoxdu,  
Şəkkakin, şübhənin gözləri toxdu.

Təəssüf... təəccüb... iki tərəf var,  
Şeyxin kəraməti min qada sovar.

Odur ki, inamla hökmünü verdi,  
İnam bağçasından al gülər dərdi.

Bəsdir iki şübhə... gedib-gəldiniz,  
Bu da üçincidür... daha gedin siz.

Hər kəsin canından bir isti keçdi,  
Dağlıdı şübhələr, tüstülər keçdi.

Adamlar inamla çıxdılar ordan,  
Sanki günahkarlar əfv oldu dardan.

Birliyə güvənən ellər yiğildi,  
Şübələr, şəkkaklar soldu, dağıldı.

Qazdalar bulağın gözü açıldı,  
Qəmli könüllərə güneş saçıldı.

Hərtizin döşündən bir bulaq çəqlər,  
Sevinər çəmənlər, gül açar bağlar.

...İndi o əhvalat keçmişdə qalıb,  
O vaxtdan el-oba orda yurd salıb.